

UOT 546 (811.86.87.22+811.86.22)

## (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub>SİSTEMİNİN FAZA TARAZLIĞININ VƏ TERMOELEKTRİK XASSƏLƏRİNİN TƏDQİQİ

**X.P.Əmirova, E.M.Mustafayeva, M.H.Şahbazov**

*Azərbaycan Dövlət Pedaqoji Universiteti*

*Az 1000 Bakı, Ü.Hacıbəyov küç.34; e-mail: [adpu@azri.com](mailto:adpu@azri.com)*

*Fiziki - kimyəvi analiz metodları (DTA, MQA, RFA, eləcə də sıxlığın və mikrobərkliyin ölçülməsi) vasitəsilə (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub> sistemi tədqiq edilmiş, Bi<sub>2</sub>Te<sub>3</sub> tərəfdən mikrodiagram qurulmuş və bərk məhlul ərintilərinin termoelektrik xassələri ölçülmüşdür. Ərintilərin qadağan olunmuş zolağının eni və qəfəs sabitləri müəyyənləşdirilmişdir.*

*Açar sözlər: sinqoniya, kongruent, liqatur, peritektika.*

Kiçik (ensiz) qadağan olunmuş zonaya malik yarımkərıcıci materiallar (Sb<sub>2</sub>Se<sub>3</sub>, Bi<sub>2</sub>Se<sub>3</sub>, Sb<sub>2</sub>Te<sub>3</sub>, Bi<sub>2</sub>Te<sub>3</sub> və s.) termoelektrik və fotohəssas xassəyə malik olduqlarından yarımkərıcıci texnikasında geniş tətbiq olunur. Göstərilən birləşmələr təəssüf ki, dəyişən tərkibli birləşmələr olub, defekt quruluşa malikdirlər. Bi<sub>2</sub>Te<sub>3</sub> və onun əsasındaki bərk məhlul ərintiləri yüksək effektivliyə malik termoelektrik material kimi aşağı temperatur intervalında işlədir [1,2]. Bu birləşmə heksaqaonal sinqoniyada kristallaşır, qəfəs sabitləri:  $a=4.3835\text{Å}$ ;  $c=30.48\text{Å}$ ; ərimə temperaturu  $5850^\circ\text{C}$ ; sıxlığı  $7.8588 \text{ g/sm}^3$ ; mikrobərkliyi  $94 \text{ kQ/mm}^2$ . Qadağan olunmuş zolağın eni  $0.29 \text{ eV}$ , termo.-e.h.q n-Bi<sub>2</sub>Te<sub>3</sub> üçün  $150-167 \text{ mkv/dər.}$ , istilikkeçirməsi  $14.5 \cdot 10^{-3} \text{ vt/sm.dər.}$ , yükdaşıyıcıların qatılığı isə  $2.5 \cdot 10^{19} \text{ sm}^{-3}$  bərabərdir.

Bismutun xalkogenli birləşmələrinin iştirakı ilə olan bəzi sistemlər bizim tərəfimizdən də tədqiq olunmuşdur [3]. Bu nöqtəyi-nəzərdən bismut və dəmirin xalkogenli birləşmələri

arasında kimyəvi qarşılıqlı təsir maraq kəsb edir. Sistemdə Bi<sub>2</sub>Te<sub>3</sub> əsasında olan mürəkkəb fazalar və bərk məhlul ərintilərinin termoelektrik xassələri ilk dəfədir ki tədqiq edilir.

Hazırkı işin əsas məqsədi (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub> sisteminin hal diaqramının Bi<sub>2</sub>Te<sub>3</sub> tərəfdən mikrodiagramının qurulması, Bi<sub>2</sub>Te<sub>3</sub> əsasında bərk məhlul sahəsinin sərhəddinin təyini və bərk məhlul ərintilərinin termoelektrik xassələrinin tədqiqidir. Sistemin başlangıç komponenti FeSe<sub>2</sub> inkongruent əriyən birləşmədir, rombik qəfəsdə (FeS<sub>2</sub> tip) kristallaşır. Termiki analizin nəticəsinə görə FeSe<sub>2</sub> kristallaşması  $742^\circ\text{C}$  başlayır və  $640^\circ\text{C}$ -də (peritektik reaksiyanın temperaturu) qurtarır. Qəfəs sabitləri:  $a=6.2655\text{Å}$ ;  $b=5.2619\text{Å}$ ;  $c=3.8743 \text{ Å}$ . Qadağan olunmuş zolağın eni  $\Delta E=0.60 \text{ eV}$ , termo.-e.h.q-si -  $6.2 \text{ v/k}$ , elektrikkeçiriciliyi  $200 \text{ (Om} \cdot \text{Sm})^{-1}$ , keçiriciliyin tipi -p. FeSe<sub>2</sub> zəif ferromaqnit xassəlidir və maqnit momenti - yarımkəcəricidir [4].

### TƏCRÜBİ HİSSƏ

(Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub> sisteminin başlangıç liqaturları (B-3) 99.9990 xüsusi təmiz bismutdan, 99.9 markalı texniki dəmirdən, (B-3) 99.9990 təmiz tellurdan və (XT-1) 99.998 elektrolitik təmiz selendən sintez olunmuşdur. Sistemin müxtəlif tərkibli ərintiləri isə Bi<sub>2</sub>Te<sub>3</sub> və FeSe<sub>2</sub> başlangıç liqaturlardan  $0.133 \text{ Pa}$  təzyiqə qədər havası çıxarılmış kvars ampulada  $500-800^\circ\text{C}$  temperatur intervalında birgə əritməklə sintez edilmişdir. Alınmış müxtəlif tərkibli ərintilər  $400^\circ\text{C}$  200 saat müddətində termiki

emal olunmuşdur. Sistemin homogenlaşdırılmış ərintiləri fiziki-kimyəvi analizin kompleks metodlarının köməyiylə tədqiq edilmişdir. Differensial-termiki analiz NTR-73 markalı alçaq tezlikli termoqrafda aparılmışdır. Ərintilərin qızma sürəti  $10 \text{ dər./dəq.}$  olmuş və etalon olaraq Al<sub>2</sub>O<sub>3</sub> götürülmüşdür. Mikroquruluş analizi MİM-8 markalı mikroskopda aparılmış və ərintilərdə faza sərhəddini təyin etmək üçün aşılayıcı olaraq 1n. HNO<sub>3</sub>-dən istifadə olunmuşdur. Ərintilərin rentgenfaza analizi DRON-3 markalı rentgen

difraktometrində,  $\text{CuK}_\alpha$ - şüalanmasından və Ni-süzgəcindən istifadə olunmuşdur. Mikrobərklik ərintilərdə PMT-3 markalı metalloqrafik bərklik ölçən cihazda, yüksək 10 $\mu$

götürülməklə ölçülmüşdür. Xüsusi çəki doldurucu toluol olmaqla, piknometrik üsulla aparılmışdır.

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

$(\text{Bi}_2\text{Te}_3)_{1-x}(\text{FeSe}_2)_x$  sisteminin ərintiləri kompakt kütlə halında alınmış, havaya, suya və üzvi həllədicilərə qarşı davamlıdır. Lakin mineral turşular ( $\text{HCl}$ ,  $\text{H}_2\text{SO}_4$ ) onları yaxşı həll edirlər. Sistemdəki  $x=0.00; 0.01; 0.03; 0.05; 0.08$  qiymətlərinə uyğun bərk məhlul ərintiləri ayrıca sintez olunmuş və fiziki-kimyəvi analizin kompleks metodlarının köməyiylə  $\text{Bi}_2\text{Te}_3$  tərəfdən bərk məhlul sahəsinin sərhəddi müəyyən edilmişdir. Termiki analizin nəticələrinə əsasən sistemin  $\text{Bi}_2\text{Te}_3$  tərəfdən hal diaqramı hissəsi qurulmuşdur. Otaq temperaturunda  $\text{Bi}_2\text{Te}_3$  əsasında həllolma sahəsi 10 mol%  $\text{FeSe}_2$ , temperaturun artması ilə həllolma sahəsi 14 mol%  $\text{FeSe}_2$ -yə çatır. Səthi cıalanmış ərintilərə mikroskopda baxılmış, 10 mol%  $\text{FeSe}_2$  tərkibli nümunəyə qədərki ərintilər bərk məhlul üçün xarakterik olan bir fazalıdır. Bunu mikrobərkliyin ölçülməsindən alınan kəmiyyətlər də təsdiq edir. Belə ki,  $\text{Bi}_2\text{Te}_3$ -də  $\text{FeSe}_2$ -nin miqdarı artıraqca (10 mol%  $\text{FeSe}_2$  qədər) ərintilərin mikrobərkliyi artır.  $\text{Bi}_2\text{Te}_3$ -nin mikrobərkliyi  $H_\mu=94\text{kQ}/\text{mm}^2$  olduğu halda, 10 mol%  $\text{FeSe}_2$  tərkibli ərinti üçün artaraq  $101\text{kQ}/\text{mm}^2$  bərabər olur. Mikrobərkliyin qiymətinin tərkibindən asılı olaraq artması, bərk məhlul ərintiləri üçün xarakterikdir. Sonrakı ərintilərdə  $\text{FeSe}_2$ -nin miqdarının artmasına baxmayaraq, mikrobərkliyin qiyməti təxminən dəyişməz qalır ki, bu da sistemdə mexaniki qarışığın olduğu sahəni göstərir.

Rentgenfaza analizinin nəticəsi olaraq qəfəs sabiti hesablanmış və  $\text{Bi}_2\text{Te}_3$  üçün:  $a=4.3835 \text{ \AA}$ ;  $c=30.487 \text{ \AA}$  olduğu halda, 10 mol%  $\text{FeSe}_2$  tərkibli ərinti üçün artaraq  $a=4.45 \text{ \AA}$ ,  $c=30.82 \text{ \AA}$  qiymət alır. Kristal qəfəsin sabitləri tərkibindən asılı olaraq düz xətt qanununa uyğun artır və Vegard qanununa tabe olur. Qəfəs sabitlərinin tərkibindən asılı olaraq artmasına səbəb  $\text{Bi}_2\text{Te}_3$ -in kristall qəfəsində bismutu əvəz edən dəmirin (burada kation əvəzlənməsi gedir) ion radiuslarının müxtəlif ( $r_{\text{Bi}^{+3}} - 0.93 \text{ \AA}^0$ ;  $r_{\text{Fe}^{+3}} - 0.80 \text{ \AA}^0$ ) olmasıdır.

Sistemin ərintilərinin mikroquruluşunun, mikrobərkliyinin və qəfəs sabitlərinin təyini  $\text{Bi}_2\text{Te}_3$  tərəfindən hal diaqramı hissəsində - mikrodiaqramda bərk məhlul sahəsinin sərhəddini təsdiq edir.

$(\text{Bi}_2\text{Te}_3)_{1-x}(\text{FeSe}_2)_x$  sisteminin bərk məhlul ərintilərinin termoelektrik xəssələrini ölçmək üçün, ərintilər xüsusi həndəsi formaya ( $D=4-6\text{mm}$ ,  $\ell=8-10\text{mm}$ ) salınaraq, xüsusi qurğuda aparılmışdır. Ərintilərin 300K temperaturda termo.-e.h.q.-si tərkibdən asılı olaraq artır.  $\text{Bi}_2\text{Te}_3$ -ün termo.-e.h.q.-si 200 mk.V/dər. olduğu halda, 8 mol%  $\text{FeSe}_2$  tərkibli ərinti nin termo.-e.h.q.-si 312 mk.V/dər. çatır (cədvəl)

$(\text{Bi}_2\text{Te}_3)_{1-x}(\text{FeSe}_2)_x$  sisteminin ərintilərinin termoelektrik parametrləri (300 K)

$\text{Bi}_2\text{Te}_3$	$\text{FeSe}_2$	Termo.-e.h.q. mkV/dər	Elektrikkeçirmə, ( $\text{Om} \cdot \text{Sm})^{-1}$	İstilikkeçirmə, $10^3 \text{ kal./sm.sən.k.}$	Qadağan olunmuş zolağın eni $\Delta E$ , eV	Yük daşıyıcıların yürüklüyü, $\text{sm}^2/(\text{san.v})$	Yük daşıyıcıların qatlığı, $\text{sm}^{-3}$	Keçiriciliyin tipi n-n və ya p
100	0	200	2200	4.82	0.29	540	4.60	n
99	1	258	1008	4.21	0.34	556	3.24	n
97	3	278	872	3.78	0.46	584	2.68	n

95	5	290	694	3.34	0.51	602	1.67	n
92	8	312	540	2.98	0.58	611	1.21	n

Termoelektrik hərəkət qüvvəsinin işarəsinin dəyişməsinə görə Bi<sub>2</sub>Te<sub>3</sub> və onun əsasındaki bərk məhlul ərintiləri n-tip keçiriciliyə malikdir. Ərintilərin istilik keçirməsi Bi<sub>2</sub>Te<sub>3</sub> üçün 4.82·10<sup>-3</sup> kal/sm.san.dər. olduğu halda, 8 mol% FeSe<sub>2</sub> tərkibli ərintinin istilikkeçirməsi 2.98·10<sup>-3</sup> kal/sm.san.dər. qiymət alır. Bi<sub>2</sub>Te<sub>3</sub> üçün elektrikkeçirmə 2200 (Om · Sm)<sup>-1</sup> olduğu halda, 8 mol% FeSe<sub>2</sub>-nin elektrikkeçirməsi 540 (Om · Sm)<sup>-1</sup> qədər azalır. Qadağan olunmuş zolağın eni ( $\Delta E_T$ ) Bi<sub>2</sub>Te<sub>3</sub> üçün 0.29 eV-dan 8 mol% FeSe<sub>2</sub> ərintisində artaraq

0.58 eV-çatır. Yükdaşıyıcıların qatılığı Bi<sub>2</sub>Te<sub>3</sub>-də 4.6·10<sup>-19</sup> sm<sup>-3</sup> qiymət aldığı halda, 8 mol% FeSe<sub>2</sub> ərintidə 1.21·10<sup>-19</sup> sm<sup>-3</sup> olur. Bərk məhlul ərintilərində FeSe<sub>2</sub>-nin miqdarı artdıqca yükdaşıyıcıların yürüklüyü də artır. Bi<sub>2</sub>Te<sub>3</sub> üçün 540 sm<sup>2</sup>/v.san. olduğu halda, FeSe<sub>2</sub> ərintisi üçün artaraq 612 sm<sup>2</sup>/v.san olur. Sistemdə Bi<sub>2</sub>Te<sub>3</sub> əsasında olan müxtəlif tərkibli bərk məhlul ərintilərinin termoelektrik xassələri geniş temperatur intervalında (300-700K) ölçül-müşdür.

## ƏDƏBİYYAT

- Гольцман Б.М. и др. Полупроводниковые термоэлектрические материалы на основе Bi<sub>2</sub>Te<sub>3</sub>. М.:Наука. 1972. 334 с.
- А.с. СССР. №6181. 1978. Алиджанов М.А. и др. Термоэлектрические материалы на основе Bi<sub>2</sub>Te<sub>3</sub>.
3. Hüseynova T.R., Seidova N.Ə., Şahbazov M.H. Bi<sub>2</sub>Te<sub>3</sub> birləşməsi əsasında ərintilərin alınması və fiziki-kimyəvi xassələri. // Kimya Problemləri. 2011. №1. s.128-130.
4. Румянцев Ю.А. и др. Тр. Восточно-Сибирского филиала АН СССР 1962. 41. 114-120 с.

## ИССЛЕДОВАНИЕ ФАЗОВЫХ РАВНОВЕСИЙ И ТЕРМОЭЛЕКТРИЧЕСКИХ СВОЙСТВ СИСТЕМЫ (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub>

**Х.П.Амирова, Э.М.Мустафаева, М.Г.Шахбазов**

*Физико-химическими методами анализа исследована система (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub>, построена микродиаграмма со стороны Bi<sub>2</sub>Te<sub>3</sub> и изучены термоэлектрические свойства сплавов.*

*Определена ширина запрещенной зоны и кристаллические параметры решетки сплавов.*

**Ключевые слова:** сингония, конгруэнтное плавление, лигатура, эвтектика

## RESEARCH INTO PHASE EQUILIBRIUMS AND THERMOELECTRIC PROPERTIES OF (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub> SYSTEM

**H.P.Amirova, E.M.Mustafayeva, M.G.Shahbazov**

*The use of physico-chemical methods of analysis made it possible to examine (Bi<sub>2</sub>Te<sub>3</sub>)<sub>1-x</sub>(FeSe<sub>2</sub>)<sub>x</sub> system and draw up a micro-diagram for Bi<sub>2</sub>Te<sub>3</sub> and analyze thermo-electrical properties of alloys. A width of forbidden gap and crystalline parameters of alloy lattices have been identified.*

**Keywords:** crystal system, congruent melting, ligature, eutectics.

*Redaksiyaya daxil olub 28.05.2013.*